

ALI İQTİSADİYYAT MƏKTƏBLƏRİNDE RİYAZİYYAT MÜƏLLİMLƏRİNİN ELMİ-METODİK HAZIRLIĞINDA İKT-nİN ROLU

Qabil Namazov,

pedagoqika üzrə fəlsəfə doktoru,

Bakı Biznes Universiteti

E-mail: qabilnamazov-1949@mail.ru

Rəyçilər: ped. ü..elm.dok. M.C. Mahmudov,
ped. ü..elm.dok., prof. M.I. Ilyasov

Açar sözlər: riyaziyyat, iqtisadiyyat, İKT, integrasiya, model, metodika, program

Ключевые слова: математика, экономика, ИКТ, интеграция, модель, методика, программа.

Key words: mathematics, economics, ICT, integration, model, methods, program.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Sərəncamda istiqamətlərə əsaslanaraq ali iqtisadiyyat məktəblərində riyaziyyatın tədrisinə müəllimlərin elmi-metodiki hazırlığında informasiya - kommunikasiya texnologiyalarının (İKT) roluna baxılmışdır.

İndiki dövrə ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisinin modernləşdirilməsində yeni standartlar üzrə müasir informasiya texnologiyaların tətbiqi müüməniyyət kəsb edir. Ölkəmizdə və həm də dünyanın mütərəqqi ölkələrində iqtisadçı mütəxəssislərin müasir tələblərə uyğun hazırlığı ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun tədrisinin yeni aspektlər üzrində qurulmasını və yeni informasiya texnologiyalarının müasir yanaşmalarını qarşıya qoyur.

Müasir dövrə ali iqtisadiyyat məktəblərində yeni tədris plan və proqramların, onlara uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması mühüm rol oynayır. Digər tərəfdən yeni tədris plan və proqramların təhlili, dövlət təhsil standartlarına uyğun riyaziyyat kursunun tədrisinin müasir tələblərə uyğun qurulması, onun məzmununun nəzəri və praktik istiqamətlərdə təkmilləşdirilməsinə səbəb olur.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də sürətli inkişaf özünü əks etdirir və ali iqtisadiyyat məktəblərinin dünyanın mütərəqqi ölkələrinə integrasiyası riyaziyyat kursunun tədrisinin modernləşdirilməsini qarşıya qoyur. Buna görə də professor-müəllimlərin pedaqoji iş təcrübələrindən istifadə öz həllini əks etdirməlidir.

Hazırda ölkəmizin ali iqtisadiyyat məktəblərində müasir tələblərə cavab verən formallaşmış peşəkar professor-müəllimlərə böyük ehtiyac vardır. Qeyd etmək olar ki, müasir tələblərə uyğun professor-müəllimlərin hazırlığı maddi texniki və tədris bazasından çox asılıdır. Yəni, müasir məktəb, müasir müəllim, müasir dərs bu günün tələblərinə uyğun olmalıdır.

Ali iqtisadiyyat məktəblərində yeni informasiya texnologiyalarının tətbiqi ilə riyaziyyatın tədrisinin nəzəri və praktik istiqamətlərdə təkmilləşdirilməsi riyaziyyatın tədrisinin yeni metodikasını qarşıya qoyur, bu isə pedagoqika elminin nəzəri əsaslarının zənginləşməsində özünü əks etdirir. İqtisadi məsələlərin riyazi həllində xüsusi kompüter proqramlarından istifadə olunmalıdır. Qarşıda duran əsas vəzifələrdən biri də müəyyənləşmiş iqtisadi məsələlərin kompüter tapşırıqlarının riyazi modelini hazırlanmaqdandır.

Yeni informasiya texnologiyalarının tətbiqi ilə riyaziyyatın qohum fənlərlə integrasiya modelləri fənlərarası əlaqələrdə rol oynayır və bu fənlərin mənimsənilməsində, tələbələrin biliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Nəzəri və praktik istiqə-mətlərdə riyaziyyatın tədrisində kompüterdən sistemli şəkildə istifadə olunması gələcək mütəxəssislərin fənnə marağını yüksəldir. onların daha dərin və möhkəm biliyə malik olmasına səbəb olur. Bu halda yeni dərs modellərinin hazırlanması özünü əks etməlidir.

Gələcək iqtisadçılarında müasir tələblərə uyğun bilik, bacarıq, vərdişlər və təfəkkürün inşafına nail olmaq qabiliyyətinin formallaşdırılması üçün professor-müəllimlər yeni təlim texnologiyalaına uy-

Qabil Namazov

gün pedaqoji ustalıqlarını artırmalı, yeni informasiya texnologiyalarından istifadə etmək vərdişlərinə yiyələnməlidirlər.

Yeni təlim texnologiyalarının tətbiqi ilə riyaziyyat kursunun nə-zəri və praktiki istiqamətlərdə tədrisində kompüter proqramlarından istifadə bir səra pedaqoji aspektlərin tədqiqini qarşıya qoyur. Ali iqtisadiyyat məktəblərində müasir tələbələrə uyğun riyaziyyatın tədrisini kompütersiz təsəvvür etmək mümkün deyil. Lakin qeyd edək ki, riyaziyyatın istənilən nəzəriyyələrində informasiya texnologiyalarından istifadə etmək olmaz.

Riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə tədrisində hesablanması çətin və həcmən böyük olan məsələ və misalların həllini xüsusi kompüter proqramlarından istifadə edərək həll etmək olar. Uğurlu addımlardan biri də elektron dərsliklərin yaradılmasıdır.

İndi isə bir səra riyazi məsələlərin həllinə diqqət yetirək. Məsələn, iqtisadi məsələlərdə çoxdəyişən funksiyalara aid aşağıdakı məsələyə baxaq: istehsal funksiyası ($p = f(x)$) ifadədə

$$Q(x,y)=30 \sqrt{x} \cdot \sqrt{y}$$

kimi verilmişdir (burada x -birinci xammalın miqdarını, y - isə ikinci xammalın miqdarını göstərir). Birinci xammalın bir vahidinin dəyəri 5 pul v., ikinci xammalın bir vahidinin dəyəri isə 10 pul v.-dir.

Bu xammallardan istifadə edərək əldə edilən mənfiətin maksimal miqdarını tapın.

Göstərilən məsələnin həllində tənliyin qurulmasından, funksiyanın maksimumunun tapılması və xüsusi tərəmələrin tapılmasından istifadə olunur. İqtisadi məsələlərdə müəyyən intégralın tətbiqindən aid aşağıdakı məsələyə baxaq: tutaq ki, $Z=f(x)$ funksiyası müəyyən zaman müddətində istehsalın məhsuldarlığının dəyişməsini ifadə edir. Onda $[t_1, t_2]$ zaman müddətində istehsal olunan məhsulun miqdari $Q(t_1, t_2)$ müəyyən intégralı ilə hesablanar, yəni

$$Q(t_1, t_2) = \int_{t_1}^{t_2} f(t) dt.$$

Başqa məsələyə baxaq: Yeni texnologiyanın tətbiqi zamanı istehsal prosesinin məhsuldarlığı zamandan (ayın günlərindən) asılı olaraq aşağıdakı düsturla ifadə olunur:

$$Z=32-2^{-\frac{t}{2}} \cdot \frac{t}{2},$$

burada t aylarla ölçülən zamandır. Birinci ayda, üçüncü ayda, altıncı ayda və ilin axırına ayında istehsal olunan məhsulun həcmini tapmaq lazımdır.

Başqa bir məsələ, ticarət anbarına 1500 tonluq sement gətirilir. Faktura xərci 2000 manatdır. Saxlanma xərcləri bir gündə hər ton üçün 0,15 manatdır. Hər gündə anbar 50 ton sement buraxır. Bu dövrə saxlanma xərclərini və bir partiyən optimal həcmini tapın.

Bu tip məsələlərin həlli çoxdəyişən funksiyanın maksimumunun tapılmasına gətirilir.

Göstərilən məsələlərdən aydın olur ki, ali iqtisadiyyat məktəblərində iqtisadi məsələlərin həllində riyaziyyatın tətbiqini şərh etmək olar. Bu tip məsələlərin həllini xüsusi kompüter proqramlarından istifadə etməklə böyük vaxt sərf etmədən və hesablamalar aparmadan tapmaq olar. Aydmırdı ki, bu proseslər dünya və Avropa ölkələrinin ali təhsil məkanının integrasiyasını əks etdirir.

Mühəndis məsələlərində olduğu kimi, iqtisadi məsələlərin əksəriyyətinin həlli təqribi olaraq hesablanır. Məhz bu halda məsələlərin həlli kompüterlərdən istifadə etməklə yerinə yetirilir. Məsələlərin təqribi həllində meydana çıxan xətalar aşağıdakı səbəblərdən özünü əks etdirir: parametrlərin seçilməsindən alınan xəta; məsələnin həll üsulunun xətası; yuvarlaqlaşdırmadan alınan xəta və s. Bir çox iqtisadi məsələlərin həlli müəyyən tip tənliklərin təqribi və ya ədədi üsulla həllini kompüter vasitəsi ilə tapmaq zərurəti yaradır.

Xətti, qeyri xətti tənlik və tənliklər sisteminin tapılmasında aşağıdakı hallar özünü əks etdirir: verilmiş dəqiqliklə $F(x)=0$ tənliyinin Nyuton (toxununlar) üsulu ilə təqribi həllinin tapılması; verilmiş dəqiqliklə $F(x)=0$ tənliyinin Vətərlər üsulu ilə təqribi həllinin tapılması; verilmiş dəqiqliklə $F(x)=0$ tən-

Ali iqtisadiyyat məktəblərində riyaziyyat müəllimlərinin elmi-metodiki hazırlığında İKT-nin rolü

liyinin parçanı yarıya bölmə üsulu ilə təqribi həllinin tapılması; verilmiş dəqiqliklə $F(x)=0$ tənliyinin sadə integrasiya üsulu ilə təqribi həllinin tapılması; xətti tənliklər sisteminin Qaus üsulu ilə həlli, müəyyən integralların təqribi üsullarla (düzbucaqlılar, trapeslər, Simpson) həllinin tapılması; Eyler və Runge - Kutta üsulları ilə adi diferensial tənliklərin ədədi həllinin tapılması; ən kiçik kvadratlar üsulu ilə təqribi funksiyanın (astılığın xətti və parabolik olduğu hallarda) tapılması və s.

Göstərilən məsələlərin kompüter vasitəsi ilə həlli riyaziyyat təliminin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu proses isə müasir tələblərə uyğun ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun məzmununun yeniləşdirilməsinə (və ya modernləşdirilməsinə) səbəb olur. Deməli, ali iqtisadiyyat məktəblərində İKT-nin tətbiqi ilə riyaziyyatın tədrisi galəcək mütəxəssislərin intellektual imkanlarını artırır yeni təlim texnologiyalarını tətbiq etməyə yol açır. Bununla da, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqində professor-müəllimlərin peşəkarlığının səviyyəsinin təkmilləşdirilməsi zəruri amil kimi qarşıda durur. Yəni galəcək iqtisadçı mütəxəssislərin müasir tələblərə uyğun hazırlanmasında professor-müəllimlər İKT-nin son nailiyyyətlərindən istifadə etməli, müəllimlik ustalığını artır-mahidirlər. Nəticə olaraq qeyd edə bilərik ki, riyaziyyat kursunun bir sıra nəzəriyyələrində İKT vasitələrindən istifadə galəcək iqtisadçı mütəxəssislərin təfəkkürünün inkişafında mühüm əhəmiyyət kəsb edir.

Dövlət təhsil strategiyası və konsepsiyasında aparılan döyişikliklər və yeniliklər yeni texnoloji vasitələrdən istifadə olunmasına səbəb olmuşdur. Buna görə də professor-müəllimlər İKT sferasında müasir tələblərə uyğun biliklərə malik olmalı və onu tətbiq etməyi bacar-mahidirlər. Cəmiyyətdə İKT vasitələrindən istifadə olunması professor-müəllimlərin günü-gündən informasiya biliklərinin dərinləşməsinə, mükəmmələşməsinə və inkişaf etdirilməsinə səbəb olur. Galəcək iqtisadçıların müasir tələblərə uyğun hazırlığında riyaziyyatın tədrisində nəzəri və praktik istiqamətlərdə İKT-dən istifadə edilməsi, qarşıya çıxan problemlərin araşdırılması və onların aradan qaldırılması, ondan istifadənin diaqnostikalarının nəticələrinin analizinin əks olunması mühüm rol oynayan amillərdən biridir. Ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun tədrisində İKT-dən istifadə etməklə tədris prosesi daha da sadələşir, mövzuların öyrənmə formatını dəyişir və təlimin nəticələrinin yaxşılaşdırılmasında rol oynayır. Galəcək iqtisadçı mütəxəssislər kompüter texnologiyalarından tam istifadə imkanlarına malik olsalar, müəllimlərin yüksək səviyyədə hazırlığı və təkmilləşmələri qarşıda duran əsas amillərdən biridir.

Göstərilənlərdən aydın olur ki, ali iqtisadiyyat məktəblərində İKT-nin tətbiqi ilə riyaziyyat kursunun nəzəri və praktik istiqamətlərdə təliminin keyfiyyətinin yaxşılaşdırılması üçün professor-müəllimlərin yüksək səviyyədə hazırlığı və təkmilləşmələri qarşıda duran əsas amillərdən biridir.

Riyaziyyat kursunun tədrisi elə müasir səviyyədə olmalıdır ki, galəcək iqtisadçılar üçün zəruri olan bütün anlayışlar tətbiqi istiqamətdə özünü əks etdirsin. Məsələn, xətti tənliklər sisteminin, funksiyaların iqtisadiyyatda tətbiqi, törəmənin iqtisadi monası, törəmənin iqtisadiyyatda tətbiqi, müəyyən integralların iqtisadiyyatda tətbiqi, diferensial tənliyin iqtisadiyyat dinamikasında və çoxdəyişən funksiyaların iqtisadiyyatda tətbiqi, galəcək bəkalavrların riyaziyyatdan biliklərinin sistemləşməsinə, dərinləşməsinə və möhkəmlənməsinə səbəb olur. Bu halda əsas rol oynayan amillərdən biri professor-müəllimlərin riyazi hazırlığı və pedaqoji ustalığının müasir tələblərə uyğun olmasıdır. Yəni ali iqtisadiyyat məktəblərində riyaziyyatın İKT-nin tətbiqi ilə tədrisində professor-müəllimlərin hazırlığı və təkmilləşdirilməsi əsas rol oynayır. Bu problemlərin həllin-də professor-müəllimlərin elmi-metodiki hazırlığı, elmi-metodiki seminarların səviyyəsindən aslı olaraq onların sistemli şəkildə iştirakı böyük rol oynayır. Professor-müəllimlərin yeni təlim texnologiyaları ilə riyaziyyatın tədrisində istifadə etməsi onların yeni bilik və bacarıqlara nail olmasını qarşıya qoyur. Bu isə müəllimlərin fasiləsi/inkişafı üçün hazırlığını, yeniləşməni və təkmilləşdirilməni qarşıya qoyur.

Ölkəmizin iqtisadiyyatının dünyadan mütəəqqi ölkələrinin iqtisadiyyatına integrasiya olunması müasir tələblərə uyğun galəcək iqtisadçıların yüksək səviyyədə bilik, bacarıq və vərdişlərin əldə olun-

Qabil Namazov

masını qarşıya qoyur. Deyilənlərə nail olmaq üçün professor-müəllimlərin hazırlığı mühüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilən faktların həlli ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun tədrisinin modernləşdirilməsinə və professor-müəllimlərin müasir tələblərə uyğun hazırlığına səbəb olur.

Problemin aktuallığı. yeni informasiya - kommunikasiya texnologiyalarının tətbiqində professor-müəllimlərin peşəkarlığının səviyyəsinin təkmilləşdirilməsi zəruri amil kimi qarşıda durur. Yəni galəcək iqtisadçı mütəxəssislərin müasir tələblərə uyğun hazırlanmasında professor-müəllimlər İKT-nin son nailiyyyətlərindən istifadə etməli, müəllimlik ustalığını artır-mahidirlər. Nəticə olaraq qeyd edə bilərik ki, riyaziyyat kursunun bir sıra nəzəriyyələrində İKT vasitələrindən istifadə galəcək iqtisadçı mütəxəssislərin təfəkkürünün inkişafında mühüm əhəmiyyət kəsb edir.

Problemin elmi yeniliyi. iqtisadçıların müasir tələblərə uyğun hazırlığında riyaziyyatın tədrisində nəzəri və praktik istiqamətlərdə İKT-dən istifadə edilməsi, qarşıya çıxan problemlərin araşdırılması və onların aradan qaldırılması, ondan istifadənin diaqnostikalarının nəticələrinin analizinin əks olunması mühüm rol oynayan amillərdən biridir.

Problemin praktik əhəmiyyəti: Ali iqtisadiyyat məktəblərində riyaziyyat kursunun tədrisində İKT-dən istifadə etməklə tədris prosesi daha da sadələşir, mövzuların öyrənmə formatını dəyişir və təlimin nəticələrinin yaxşılaşdırılmasında rol oynayır.

ƏDƏBİYYAT

1. Высшая математика для экономистов: Учебник, 2011, Издательство ЮРИТИДАНА.
2. Новые педагогические и информационные технологии в системе образования (Под. Ред. Е.С. Полат). М.: Издательский центр Академия, 1999.
3. М.Д.Махмудов. Модернизация высших и средних школ и математическое образование. Наша школа. Науково методичные журналы. Одесса, 2004, №5-6
4. M. Mahmudov. Bolonya prosesi: problemlər, perspektivlər, reallıqlar. Bakı: Elm və təhsil, 2010.
5. Müdafıə Mahmudov. Dünyada təhsil sistemləri. Bakı, Mütərcim, 2014.

РОЛЬ ИКТ В ПОВЫШЕНИИ НАУЧНО-МЕТОДИЧЕСКОГО УРОВНЯ ПЕДАГОГОВ МАТЕМАТИКИ В ВЫСШИХ ШКОЛАХ ЭКОНОМИЧЕСКОГО ПРОФИЛЯ

РЕЗЮМЕ

В статье рассматриваются некоторые вопросы использования новых информационных и современных научных технологий в преподавании математики и ее модернизации в высших школах экономического профиля нашей страны. Также в данной статье нашли свое решение современные требования устранения некоторых проблем.

TEACHING OF MATHEMATICS BY THE APPLY OF THE NEW INFORMATION TECHNOLOGIES

SUMMARY

The article deals with the use of modern training technologies according to the modern requirements of mathematics at high schools in our country and some issues of its modernization. Some problems and perspectives of teacher training according to the modern requirements have been resolved.

Redaksiyaya daxil olub: 13.05.2016